

"Fələk seçdi rəngləri"



Bəzən insan bir qəhrəman olaraq gəlir dünyaya. Bir amal üçün yaşayır, qəlbə bir amal üçün atır- vətən üçün, vətəninin günəşli sabahları üçün mübarizə aparmaq. Bu qəhrəmanlığın bünövrəsində də bir amal durur- vətən sevgisi. Elə bir sevgi ki, hər şeyə qadirdir, bütün sevgiləri, bütün yaşam səbəblərini üstələyir, kölgədə qoyur. Şəhid baş leytenant Hüseyin Nəcəfzadənin vətəninə duydugu sevgi də belə sevgi idi. Vətəninə canı ilə, qanı ilə, ruhu ilə bağlı olub bu vətən üçün və-

tən torpağı üzərində canını tapşıracaq qədər dərin bir sevgi. Onun yolunu gözləyən gözlər, onu necə dərindən sevən ürəklər varkən o, "vətən" demiş, vətəni seçmişdi. Və beləcə də bir qəhrəman kimi özünün arzuladığı şəhidlik zirvəsinə ucalmışdı.

Hüseyin vətən sevgisi ilə arzusuna çatdı, bu sevgi vüsala çevrildi, lakin həmisi xəyalını qurduğu sevginin vüsalı təəssüf ki, baş tutmadı- Hüseyin-Atlas sevgisi. Atlasla Hüseyin rayonda tanış olmuş və bu tanışlıq sevgiyə cev-

rilmişdi. Daha sonra ailələrinin razılığı və xeyir-duası ilə nişanlanmış, həttətə rəsmi nikaha da daxil olmuşdular. Ancaq əfsus ki, bir ailə olmaq arzuları nakam qaldı. Hüseyinin evinə sevdiyini götürəcəkdilər, tabutunu götürüdlər. Bir günlük ağ- qara geyinib bəygəlin olacaq nişanlılar təəssüf ki, bir ömür ağ-qaraya məhkum oldular.

Verdiyi müsahibələrindən birində Atlas vurğulmuşdı ki, ilk vaxtlar nə qədər önyarğı ilə qarşılaşdı. Lakin o, bu işin hər nə qədər çətin olduğunu fərqində olsa da, sevgisi bütün qorxularına, narahatlığına qalib gəlmış, Hüseyini seçmiş, hərbçi yarı olmayı özünen fəxr bilməşdi. Hüseyin şəhid olaraq vətən qəhrəmanı oldu, Atlas isə sevgilərinin qəhrəmanına çevrildi. Atlasın simasında acılara sinə gərən, sevdiyinə sadıq mərd, mətin, sədaqətli Azərbaycan qadını bütövləşdi. Atlassın sözlərinə görə indi o, təskinliyi Hüseyindən ona xatirə qalmış soyadını daşımağında tapır.

... Mən də hamı kimi bu böyük, ibrətamız həyat hekayəsinə laqeyd qala bilmədim. Saf sevgiləri ilə, həm də dərin vətən eşqi ilə Hüseyinlə Atlasi düşündükcə bir şeir qopdu qəlbimin dərinliklərindən. Onu əziz şəhidimizin mövlud günü ərəfəsində oxucularımızla bölüşmək istədim...

Məzar gulləri

Bir zamanlar rəngbərəng
Geyinərdik, sevgilim.
Nəsibdir indi tək rəng
Sən ağ, mən qara geydim.

Sən qara seçəcəkdir,
Mən də ağ geyəcəkdir.
Üzümə gülümsəyib:
-Bir günlük,- deyəcəkdir.

Fələk seçdi rəngləri,
Dəyişdi yerimizi.
Bir gün yox, hər gün üçün
Ağ-qara etdi bizi.

Bax, yaradıblar ahəng,
Düzünlər min-min rəng.
İndi məzar gullərin
Geyinirlər rəngbərəng.

*Aygün Nəzərəliyeva
Azərbaycan dili
və ədəbiyyatı müəllimi.*

